

**Biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacaqıq. Ancaq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşinalığa, hərc-mərciliyə yol verə bilmərik.**

**Heydər ƏLİYEV  
Ümummilli lider**

Belə bir vaxtda respublika rəhbərliyi dövlətin xilası üçün xalqın təkidliliklə tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmek qərarına gəldi. Uzun süren müzakirələrdən və xalqın kütləvi şəkildə ulu öndər göndərdiyi müraciətlərdən sonra Heydər Əliyev paytaxta qayıdaraq, "Menim həyatım da, fəaliyyətim de yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin bu ağır vəziyyətdən çıxmamasına həsr olunacaqdır" deyərək çətin, eyni zamanda, məsuliyyətli bir missiya ni öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də ümummilli lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Beləliklə, ulu öndər Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtararaq, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil oldu. Ümummilli liderin rəhbərliyi ilə hakimiyət böhranı aradan qaldırıldı, ölkəmizin müxtəlif bölgələrində dövlətçiliyimizə qəsdlər təşkil edən cinayətkar qruplar xalqın dəstəyi ilə zərərsizləşdirildi,



## Heydər Əliyevin fəaliyyətində hüquqi dövlət quruculuğu prioritet istiqamət idi

vətəndaş sülhü və həmçəriyininin gerçəkləşdirilməsi istiqamətində ciddi addımlar atıldı, respublikanın sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin dövlətin beynəlxalq əlaqələrinin inkişafında əsaslı dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesinin əsası qoyuldu.

Daha şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın milli mənafələrini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanıldı, torpaqlarımızın müdafiəsi istiqamətində mühüm addımlar atıldı, eyni zamanda, cəbhədə atəşkəs üçün bütün mümkün siyasi ve diplomatik vasitələr işə salındı. Neticədə 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəs nail olundu.

1993-cü il oktyabrın 3-də xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qarşıda duran vəzifələri ümumiyyətən möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq ve inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni mühərribə şəraitində çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır".

Verdiyi vəde hər zaman sadıq qalan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqilliyin möhkəmləndirilməsi, dövlət quruculuğunu təmin edilməsi, bunun üçün hüquqi əsasların yaradılması, ölkənin demokratiya yolu ilə inkişafının reallaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərdi. Ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsvermesi – referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratdı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən, Konstitusiya Komissiyasının sədri kimi ulu öndər bu ali sənədin həyatı vəsiqə almasının zəruriliyini əsaslandıraraq, Əsas Qanunda əks olunmasını zəruri saylığı məqamları xüsusi vurğulayıb: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə etdiyi bütün nəqliyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsində istifadə etməli və Azərbaycan Respublikasının özünməxsus tarixi, məlli ənənələrini əks etdirən prinsipləri özündə cəməlşədirməlidir".

Ölkəmizin Əsas Qanununun qəbul edilməsi, burada təməl demokratik prinsiplərin, o cümlədən, hakimiyətlərin bölünməsi prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması, nehayət, müasir dövlət qurumlarının formalaşdırılması ümummilli liderin rəhbərliyi ilə

**A**zərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiyi bir dövrədə ölkədə gərgin ictimai-siyasi vəziyyət yaşandı, vətəndaş itaətsizliyi, hakimiyət uğrunda zorakılığa söykənən mübarizə və anarxiya hökm sürdü. İqtisadiyyat, demək olar ki, dağlımış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlıq geniş yayılmışdı. Bunlarla bərabər, erməni təcavüzü də güclənmişdi. Azərbaycanda, sözün əsl mənasında, yaranan hakimiyət boşluğu ölkəni müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

həyata keçirilən genişmiqyaslı quruculuq programının tərkib hissəsi idi.

O dövrde, həmçinin islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul olundu, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlər qosuldu, qanunvericilik, icra və məhkəmə hakimiyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ilde Hüquqi İslahat Komissiyası yaradıldı. Bu komissiya ilkin mərhələdə reallaşdırılaq hüquqi islahatların prioritətlərini müəyyənləşdirərək, sovet dövründə miras qalmış hüquq sistemini tamamilə dəyişirdi.

Hüquqi islahatların reallaşdırılması, qanunun alılıyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ilde Hüquqi İslahat Komissiyası yaradıldı. Bu komissiya ilkin mərhələdə reallaşdırılaq hüquqi islahatların prioritətlərini müəyyənləşdirərək, sovet dövründə miras qalmış hüquq sistemini tamamilə dəyişirdi.

Təbii ki, həmin dövrədə müstəqil məhkəmə hakimiyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyətinin qurulması isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları zəruri edirdi.

Bütün bu reallıqları dərindən təhlil edən və nəzərə alan ulu önderimizin təşəbbüsü ilə 1997-ci ilde zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edildi. Həmin qanunun tətbiq olunmasına və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında program xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətə yeni modelinin bərqərar edilməsi gerçəkləşdirildi.

Təbii ki, həmin dövrədə müstəqil məhkəmə hakimiyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyətinin qurulması isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları zəruri edirdi.

Köklü və genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi tamamilə leğv edilərək, 2000-ci ildən yeni, üçpillerli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.

Ədalət məhkəməsinin həyata keçirilməsinin hüquqi əsaslarının ilk önce Əsas Hüquqları haqqında Ümumi Beyannamədə, Mülki və Siyasi hüquqları haqqında beynəlxalq paktlarda, həmçinin, Əsas Hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasında və yeni Konstitusiyamızda yer alan princip və normalara uyğunlaşdırılması bu prosesin vacib tərkib hissəsi idi.

Yaradılan üçpillerli müstəqil məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və faktə görə apellyasiya qay-

dasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kasasiya qaydasında yenidən baxılmasına şərait yaradır. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxıldığı səhərlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasını, işlərin mahiyyətə və prosessual baxımdan düzgün və obyektiv həllini şərtləndirir.

Yuxarıda sadalanan məsələlərin davamı olaraq, insan haqlarını məhdudlaşdırın digər qərarların qəbulu da məhkəmələrin səlahiyyətindən aid edildi, məhkəmə üzərində her hansı, o cümlədən prokuror nəzarəti leğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu formalasdırıldı.

Məhkəmə islahatlarının gedisində məhkəmə hakimiyətinin müstəqilliyini təmin etmək üçün mənvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalasdırılması da diqqət mərkəzində saxlanıldı. Bu məqsədilə 1998-ci ilde Prezident yanında məhkəmələrin təşkil edildi, hakim vəzifəsinə namizədlərin seçilməsi, həbələ məhkəmələr və hakimlər bağlı digər məsələlərin öz səlahiyyətləri dairəsində reallaşdırılması vəzifələrinin yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Başqa sözə, bugünkü məhkəmə hakimiyətinin müstəqil özünüdürə organı olan Məhkəmə-Hüquq Şurasının məhkəmə bünövrəsi yaradıldı.

Görülən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusu 60 faiz təzələndi.

Uludən həmin il Vəsiqətən səfəri zamanı beynəlxalq konfransda ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları beş qiyəmtəndirildi: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəye qaldırıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahan dan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim teyin olundu".

İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət veren ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyesi səhih şəkildə müəyyənləşdirildi, insan hüquqları konsepsiyesi ümumdüvət səviyyəsinə qaldırıldı.

Gərgin fəaliyyət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyənləşdirən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlanıb və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.

Daha şəxsiyyətin bu dövrədə insan hüquqları sahəsində atlığı ən mühüm addımlarından biri də ölüm cəzasının leğvi ilə bağlı idi. Belə ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə leğvi ulu öndərin ədalət, azadlıq, humanizm və insanperverlik kimi yüksək ideallara sadıqlıqından irəli gəldi. Bu, ümummilli liderin böyük qəlb və zəngin mənəviyyat sahibi olduğundan xəbər verirdi.

Ulu öndər 1998-ci ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları bəyannamesinin 50 illik yubileyi tədbirində bu addıma qiyət verərək, demişdi: "Ölüm hökmünün leğv olunması hansı bir cinayətkarə rəhm etmək məqsədi daşıdır. Bu, ümumbaşarı, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün leğv olunması onu gösterir ki, respublikamız, müstəqil dövlətçilik həllini şərtləndirir".

Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yasayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ölüm cəzasının leğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir dəbüt etdi.

Coxdan unudulmuş əvvəl və amnistiya institutlarının ulu öndərindən bərpa da olurca mühüm əhəmiyyətə malik idi. Məhz bu humanist siyasetin nəticəsidir ki, məhkəmələrin bağışlanması müsbət ənənəyə çevrildi. Minlərə məhkəmənən əvvəl və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyətə daşımaqla, cəmiyyətdə mənvi dəyərlər, humanizm hissə aşılıdı.

Hazırda ulu öndərin yüksək ideallarına sadıqlı nümayiş etdirən Prezident İlham Əliyevin hakimiyətdə olduğu 18 il ölkəmizin davamlı tərəqqisi, sürətli müasirləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir. Hazırda Azərbaycan dünya birliliyinin bərabər hüquqlu üzvü olaraq dinamik inkişaf edir. Respublikamızın bu cür yenilənməsi onu nənəli siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də global mərkəz kimi tanır.

Son illərdə dövlətimizin başçısı tərəfindən məhkəmə-hüquq sisteminin tekniləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar cəmiyyətin, elecə də ictimai münasibətlərin inkişafında önemli rol oynayıb. Bunun nəticəsində məhkəmə sistemi beynəlxalq standartlara uyğun tekniləşdirilib, məhkəmə hakimiyətinin müstəqiliyi möhkəmləndirilib, bu sahədə fəaliyyəti təzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənib, insanların məhkəmələrə müraciət etmək imkanları xeyli asanlaşdırıb. "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, o cümlədən məhkəmə prosesi zamanı audio-video yazılışların aparılması, bütün məhkəmə iclaslarının protokollaşdırılması, elektron sənəd dövriyəsinin tam tətbiqi ilə bağlı bütün zəruri infrastruktur yaradılıb.

**Kənan HÜSEYNOV,  
Bakı Kommersiya  
Məhkəməsinin hakimi**